



XN-dn Painyann Qarabaa glmsin mnasibt

Beynlxalq hququn norma v prinsiplini tapdalayaraq Azrbaycan razilrini 30 il yaxndr ki, hrbi ial altnda saxlayan v bir milyondan ox azrbaycanln fundamental hququnu pozan, elc d faist canilrinin qhrmanladrlmasn hyat normasna evirn bir lknin ba nazirinin "qlbdn", "slhdn" v ."thlksizlikdn" danmas riyakarl son hddidir

"Arannews-Report" xbr verir ki, bunu Azrbaycan Xarici Ir Nazirliyinin Mtbuat" Xidmti idarsinin risi Leyla Abdullayevann Ermnistan ba nazirinin Azrbaycann ial olunmu ua hrin "Qlb gününü” qeyd etmk mqsdil sfrin .münasibt bildirrkn deyib

Bada BMT Thlüksizlik urasnn qtnamlri olmaqla, bütün" beynlxalq ictimaiyytin Azrbaycann beynlxalq tannm razilrinin ialna son qoyulmas tlbini he&cicedil; sayaraq Azrbaycann ial olunmu ua hrind "qlb” nitqi il &cicedil;x edn N.Painyan yqin drk edir ki, Ermnistann Azrbaycana qar sassz razi iddialarna haqq qazandran bu msuliytsiz davran, .münaqinin sülh yolu il hlli imkanlarn he&cicedil; endirir Ermnistan rhbrliyinin bu davran tcavüzkar ölknin münaqinin hlli üzr aparlan danqlarda, ial&cicedil; ölky xas olan saxtakar mövqe nümayi etdirdiyini v onun yegan mqsdinin iala saslanan thlükli status-kvo vziyytinin möhkmlnmsi olduunu aydn .göstrir

Lakin xatrladrq ki, Ermnistann bu niyyti he&cicedil; zaman reallamayacaq. Beynlxalq hüquq, beynlxalq dalt v beynlxalq ictimaiyytin birmnal kild dstkldiyi Azrbaycan razilrini ialdan azad edck v beynlxalq srhdlri &cicedil;r&cicedil;ivsind razi bütövlüyünü tmin edck. Münaqinin hllinin v bölqd sülh v thlüksizliyin tmin olunmasnn digr yolu yoxdur", - XN rsmisi vurulayb. "Report" xbr verir ki, bunu Azrbaycan Xarici Ir Nazirliyinin Mtbuat Xidmti idarsinin risi Leyla Abdullayevann Ermnistan ba nazirinin Azrbaycann ial olunmu ua hrin "Qlb gününü” qeyd etmk mqsdil sfrin münasibt .bildirrkn deyib

Bada BMT Thlüksizlik urasnn qtnamlri olmaqla, bütün" beynlxalq ictimaiyytin Azrbaycann beynlxalq tannm razilrinin ialna son qoyulmas tlbini he&cicedil; sayaraq Azrbaycann ial olunmu ua hrind "qlb” nitqi il &cicedil;x edn N.Painyan yqin drk edir ki, Ermnistann Azrbaycana qar sassz razi iddialarna haqq qazandran bu msuliytsiz davran, .münaqinin sülh yolu il hlli imkanlarn he&cicedil; endirir Ermnistan rhbrliyinin bu davran tcavüzkar ölknin münaqinin hlli üzr aparlan danqlarda, ial&cicedil; ölky xas olan saxtakar mövqe nümayi etdirdiyini v onun yegan mqsdinin iala saslanan thlükli status-kvo vziyytinin möhkmlnmsi olduunu aydn .göstrir

Lakin xatrladrq ki, Ermnistann bu niyyti he&cicedil; zaman reallamayacaq. Beynlxalq hüquq, beynlxalq dalt v beynlxalq ictimaiyytin birmnal kild dstkldiyi Azrbaycan razilrini ialdan azad edck v beynlxalq srhdlri &cicedil;r&cicedil;ivsind razi bütövlüyünü tmin edck. Münaqinin hllinin v bölqd sülh v thlüksizliyin tmin olunmasnn digr yolu yoxdur", - XN rsmisi vurulayb